

Azad AZƏRBAYCAN

24 may 2013-cü il N 73 (2327)

“Azərbaycan ədəbiyyat tarixçiliyinin babası”

AMEA Ədəbiyyat İnstitutunda Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycanın görkəmli ədəbiyyatşunas alimi, tanınmış maarifşərvər, ictimai xadim, publisist-yazıcı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Teymur Kərimli

F.Köçərlinin həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında ətraflı məlumat verdi, Azərbaycan ədəbiyatının inkisafı naməni göstərdiyi xidmətlərdən söz açdı.

Tədbirin ölkə prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli ədəbiyyatşunas alimi, tanınmış maarifşərvər Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında” 14 fevral 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq keçirildiyini söyləyon T.Kərimli bu addımı ədəbiyyatşunas alimin yaradıcılığına dövlət tərəfindən verilən böyük qiymət kimi dəyərləndirdi: “Ölməz tənqidçi ədəbiyyatşunas Firidun bəy Köçərlinin sayosunda min illik ədəbiyyat tariximiz milli elmi soviyyəyə qalxmışdır. O, ətrafındakı ədibçilərə böyük təsir göstərmüşdür”.

Sonra filologiya elmləri doktoru Zaman Əsgərli “Azərbaycan ədəbiyyat tarixçiliyinin babası” mövzusunda məruzə ilə çıxış etdi. Z.Əsgərli ədibin Azərbaycan ədəbiyatının tarixi inkışaf yoluna dair qiymətli mənbə taşkil edən əsərlər yaradığını, cəxəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülətə mühüm töhfələr verdiyini qeyd etdi: “Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyanı ki-



mi apardığı işlər böyük əhəmiyyətə malikdir”.

Firidun bəy Köçərlinin Azərbaycan folklorşunaslığında xüsusi xidmətləri olan şəxsiyyətlərən olduğunu söyləyen Z.Əsgərli onun bir ədəbiyyatşunas kini araşdırılmalarına folklor nümunələrini yazıya almışla başladığını nəzərə çatdırıldı.

Z.Əsgərli bildirdi ki, F.Köçərlinin ölümündən sonra onun Azərbaycan ədəbiyyatına dair topladığı materialları 1925-1926-ci illərdə “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı altında nəşr olunmuşdur. 1978-ci ildə professor Ə.Mirəhmədovun redaktorluğu ilə R.Qənbərqızı F.B.Köçərlinin elmi irsini iki cild şəklində “Azərbaycan ədəbiyyatı” adı ilə çapa hazırlanmışdır.

Elmi sessiyada “Firidun bəy Köçərlinin mötəsnüşəhq fəaliyyəti” mövzusunda məruzo cdən filologiya üzrə folsəsə doktoru Aslan Salmanov özünəxəs poetikası, bayati kimi qafiyə sistemi, çoxsaylı nümunəsi olan sayaçı sözlərinin toplanılması və nəşri sahəsində Firidun bəy Köçərlinin fəaliyyətinin yüksək olduğunu bildirdi. Məruzəçi bildirdi ki, Firidun bəy Köçərlinin folklorşunaslıq fəaliyyətində aşiq yaradıcılığına aid araşdırıcıları dəyərləndirdi. Geniş müraciət, dərin təfəkkür sahibi olan F.Köçərlinin müasirləri sırasında şifai və yazılı ədəbiyyat arasında oxşar və fərqli xüsusiyyətləri ilkin olaraq qələmə almışdır.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı.

Hacı TOFIQ